



## AZƏRBAYCAN RESPUBLİKASINÍN PREZİDENTÝ YANINDA ELMIN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında  
Elmin İnkışafı Fondu ilə  
Belarus Respublika Fundamental Tədqiqatlar Fonduun  
birgə elmi-tədqiqat layihələrinin və programlarının  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
1-ci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsinin  
(EIF-BGM-2-BRFTF-1-2013) qalibi olmuş layihənin  
yerinə yetirilməsi üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Atmosferin ekologiyası və astrofizika üçün maraq kəsb edən çoxatomlu molekulların fırlanması spektroskopiyası metodlarının inkişafı

Qrantın məbləği: 80 000 manat

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Kazimova Səkinə Bəhmən qızı

Layihənin nömrəsi: EIF-BGM-2-BRFTF-1-2013-07/04/1-M-02

Müqavilənin imzalanma tarixi: 14.08.2013

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01.09.2013 - 01.09.2015

Diqqət! Büütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

- |    |  |
|----|--|
| 1  | Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar<br>(burada doldurulmalıdır)   |
| 1. | İzobutanol molekulunun spektral udma xətlərinin kataloqu (18-70 QHs diapazonunda) tərtib edilmişdir.   |
| 2. | Müasir mikrodalğa fırlanması spektroskopiya üsullarının və riyazi kompyuter modelləştirici programlarının tətbiqi həyata keçirilmişdir.  |
| 3. | Karbohidrogen əvəzedicilərin qeteroizomer molekullarının ayrı-ayrı konformerlərinin mikrodalğa fırlanması spektrlərinin, konformasiyon enerji səviyyələrinin statistik çəkilərinin məqsədyönlü dəyişməsinə |

əsaslanan identifikasiyası üsulunun nəzəri əsasları işlənmiş, bu üsulun tətbiqinin konkret mexanizmi təklif edilmişdir.

4. Qeteroizomer molekulların konformasion enerji səviyələrinin anlayışı irəli sürülmüş, ayrı-ayrı stabil konformerlərin konformasion enerji səviyələrinin arasında olan enerji fərqiñin elektromagnit dalğaların infraqırmızı diapazonunda yerləşməsi müəyyən edilmiş, bunun əsasında İQ-MD ikiqat kvant rezonansları üsulunun tətbiqi yolu ilə istənilən izomerin mikrodalğa fırlanması spektrinə daxil olan bütün udma xətlərinin intensivliklərinin dəyişməsinin mümkünüyü əsaslaşdırılmışdır.

5. İzobutanol molekulunda zəif C-H...OH tipli molekul daxili hidrogen əlagəsinin mövcudluğu aşkar edilib və onun molekulun daxili fırlanması potensialına təsiri tədqiq olunub və təsdiqlənmişdir.

6. İzobutanol molekulunda C-H....O-H tipli molekul daxili hidrogen əlagəsi ilə stabillaşdırılan fırlanması izomerinin mikrodalga spektri aşkar edilərək tədqiq edilib. Izomerin həndəsi quruluşu, statistik çəkisi və müvafiq elektrik xassələri müəyyən edilmişdir.

7. Ətraf mühitinin ekologiyasına ziyan vuran maddələrin ən kiçik kütlələri tərəfindən yaradılan və aşkar edilə bilən molekulyar aşağıyıldırım fırlanması spektrlerinin modelləşdirilməsinin yeni metodikası işlənilib və sinaqdan keçirilmişdir.

8. İlk dəfə olaraq sərbəst molekullarda konformasiya çevrilmələrinin selektiv stimullaşdırılması metodikası təklif olunmuşdur. Sərbəst molekulların konformasiya keçidlərinin İQ-MD(İnfracırmızı-Mikrodalğa) kvant rezonanslarının köməyi ilə selektiv stimulyasiya metodu işlənmişdir. Bu metod nəinki tədqiq olunan molekulların bütün spektral xətlərinin intensivliklərini artırmağa imkan verir, o həm də bu cür birləşmələrin bir sıra fiziki-kimyəvi xassələrinin mümkün manipulyasiya imkanları üçün geniş perspektivlər açır. Geteroizomer molekulların konformasiya xüsusiyyətlərinin öyrənilməsi prosesində mikrodalgalı qaz spektroskopiya üsullarından istifadə olunma imkanları araşdırılmışdır. Aşağı stabilliyə malik izomer strukturların tədqiq edilmələrinin effektivliyini yüksəltmək üçün ikiqat kvant rezonanslarının (RD-MD, İQ-MD, MD-MD) tətbiq edilmə variantları araşdırılmışdır. Konformasiya çevrilmələrinin selektiv stimullaşdırılması və bəzi konformasiyalarının spektral xətlərinin intensivliklərinin istiqamətləndirilmiş korreksiyası məqsədi ilə İQ diapazonda nəzərdə tutulan kı doldurulma (pompalama) şüalanmasından istifadə edilmənin perspektivləri əsaslandırılıb. Karbohidrogen əvəzləməli heteroizomer molekullarda koherent lazer spekroskopiya üsulları ilə məcburi konformasiya keçidlərinin həyata keçirilmə imkanları və onların elektromaqnit şüalanmasının mikrodalğa diapazonunda qeyd edilmə metodikası maddənin quruluşunun molekulyar və submolekulyar səviyyələrdə tədqiq edilməsi prosesində geniş perspektivlər açır. Bu, məcburi şüalarının diapazonlarını mühüm genişlənməsi daxil olaraq, köklənə bilən lazer sistemlərinin keyfiyyəti inkişafi ilə stumullaşdırılır və konformasiya çevrilmələrinin həyata keçirildiyi obyektlərin nomenklaturasını artırır. Bu istiqamətdə aparılan eksperimental tədqiqatlarının gözlənilən nəticələrinin sırasında seçilmiş molekulun izomer formasının bütöv MD spektrinə düşən udulma xətlərin intensivlərinin stimullaşdırılmış dəyişdirməsinə imkan yaratmasını, bundan əlavə relaksasiya proseslərinin vacib olan kompensasiya şəraitlərinin təmin edilməsini nəzərə alaraq konformasiya energetik səviyyələrinin məskunluqlarının istiqamətləndirilmiş manipulyasiya üsulu ilə tədqiq olunan birləşməsinin bəzi fiziki və kimyəvi xəssələrinin istiqamətləndirilmiş korreksiyasının həyata keçirilmə perspektivlərini də qeyd etmək lazımdır.

9. İlk dəfə olaraq karbohidrogen əvəzləməli molekulların ehtimal olunan struktur parametrlərinin hesablanmasıın aprobasiya metodu işlənmişdir. Bu üsul tədqid olunan molekulların müxtəlif konformasiyalarının struktur parametrləri haqda maksimal dəqiq məlumat əldə etməyə imkan verir. İzobutil

spirti molekulunun  $(\text{CH}_3)_2\text{CHCH}_2\text{OH}$  mümkün dörd ən stabil konformasiyasının ehtimal olunan struktur parametrləri hesablanmışdır. Molekulun adaptiv strukturu əldə edilməsi əsas prinsipləri izah edilmişdir. Hər bir konformasiya üçün atomlararası məsafələrin, valent bucaqlarının və firlanma sabitlərinin qiymətləri hesablanmışdır.

10.  $(\text{CH}_3)_2\text{CHOH}$  molekulunun trans konformerinin mikrodalğa spektrində 25900-78060 MHs tezliklər diapazonunda “qadağan olunmuş” keçidlərin axtarışları aparılmışdır. Bu molekulun simmetriya müstəvisində dipol momentinin  $\mu_B$  və  $\mu_c$  komponentləri yerləşir, dipol momentinin  $\mu_a$  komponenti isə sıfıra bərabərdir. Bu tip molekullarda mərkəzəqaçma həyəcanlaşmasının təsiri ilə dipol momentinin molekulun simmetriya müstəvisinə perpendikulyar olan qazanılmış  $\mu_a$  komponenti yaranır ki, bu da “qadağan olunmuş” keçidlərin meydana gəlməsinə səbəb olur. İlk dəfə olaraq  $(\text{CH}_3)_2\text{CHOH}$  molekulunun trans konformerinin mikrodalğa spektrində bu cür “qadağan olunmuş” keçidlər müşahidə olunmuşdur və firlanma kvant ədədi  $J$ -nin  $J \leq 35$  qiymətləri üçün  $70 \mu_a$ -keçidi identifikasiya edilmişdir.

11. Molekulların firlanma spektrlərində qadağan olunmuş keçidlərin axtarışları və identifikasiyası etanol molekullunun firlanma spektrində davam etdirilmişdir. Etil spirti molekulunun trans konformerinin firlanma spektrində bu molekulun dipol momentinin mərkəzəqaçma həyəcanlaşması hesabına qazanılmış olan  $\mu_c$  komponentinə uyğun olan 72 “qadağan olunmuş” mərkəzəqaçma keçidi identifikasiya edilmişdir ki, bunlardan 28 - kecid millimetrik dalğa uzunluğu diapazonuna, 45 – kecid isə submillimetrik dalğa uzunluğu diapazonuna düşür.

12.  $(\text{CD}_3)_2\text{CDOH}$  molekulunun trans-konformerinin firlanma spektrində dipol momentinin rəqs-firlanma qarşılıqlı təsiri və mərkəzəqaçma həyəcanlaşmasının təsiri nəticəsində qazanılmış  $\mu_a$  komponenti hesabına meydana çıxan və intensivlikləri mümkün keçidlərin intensivlikləri ilə müqayisədə çox zəif olan “qadağan olunmuş” mərkəzəqaçma keçidləri müşahidə edilmiş və 92 “qadağan olunmuş” mərkəzəqaçma keçidi identifikasiya edilmişdir.

13.  $\text{H}-\text{CH}_3\text{CH}_2\text{CH}_2\text{OH}$  molekulunun Tt-konformerinin mikrodalğa spektrində 37.0-78.0 MHs tezliklər diapazonunda “qadağan olunmuş” keçidlərin axtarışları aparılmışdır. Bu molekulun simmetriya müstəvisində dipol momentinin  $\mu_B$  və  $\mu_a$  komponentləri yerləşir, dipol momentinin  $\mu_c$  komponenti isə sıfıra bərabərdir. Bu tip molekullarda mərkəzəqaçma həyəcanlaşmasının təsiri ilə dipol momentinin molekulun simmetriya müstəvisinə perpendikulyar olan qazanılmış  $\mu_c$  komponenti yaranır ki, bu da “qadağan olunmuş” keçidlərin meydana gəlməsinə səbəb olur. İlk dəfə olaraq  $\text{H}-\text{CH}_3\text{CH}_2\text{CH}_2\text{OH}$  molekulunun Tt-konformerinin mikrodalğa spektrində bu cür “qadağan olunmuş” keçidlər müşahidə olunmuşdur və firlanma kvant ədədi  $J$ -nin  $J \leq 37$  qiymətləri üçün  $64 \mu_c$ -keçidi identifikasiya edilmişdir.

14. İlk dəfə olaraq izopropanol və propanol molekullarının mikrodalğa spektrlərində mərkəzəqaçma həyəcanlaşmasının müqayisəli təhlili aparılmışdır. Bu məqsədlə propil spirti molekulunun firlanma keçidlərinin identifikasiyası firlanma kvant ədədi  $J$ -nin yüksək qiymətlərinədək davam etdirilmişdir. Əlavə olaraq  $J \leq 36$  qiymətləri üçün 61 firlanma keçidi identifikasiya edilmişdir. Aparılmış müqayisə göstərdi ki, izopropanol molekulunun firlanma spektrində mərkəzəqaçma həyəcanlaşmasının kifayət dərəcədə nəzərə alınması üçün yalnız kvartik və sekstik həyəcanlaşma əmsallarının nəzərə alınması kifayət etdiyi halda propanol molekulunun firlanma keçidlərinin həsablanması üçün onuncu tərtibədək mərkəzəqaçma həyəcanlaşma əmsallarının nəzərə alınması lazım gəlir. Göstərilmişdir ki,  $J$ -nin yüksək qiymətlərinə uyğun firlanma keçidlərinin identifikasiyası sıxlımlı simmetrik firfiralarda dartılmış simmetrik firfiralara

nisbətən daha asan olur, bu fakt sözsüz ki, analoji molekullarının mikrodalğa spektrlerinin identifikasiyasında çox əhəmiyyətlidir. Müəyyən edilmişdir ki, J-nin yüksək qiymətlərində fırınma keçidlərinin identifikasiyası sıxılmış asimmetrik fırfıra tipli molekullada dərtilmiş asimmetrik fırfıra tipli molekullara nisbətən daha asan olur və nəticə olaraq alınmışdır ki, "qadağan olunmuş" keçidləri sıxılmış asimmetrik fırfıra tipli molekullada dərtilmiş asimmetrik fırfıra tipli molekullara nisbətən asan aşkar etmək olar.

15. Etil spirti -  $\text{CH}_3\text{CH}_2\text{OH}$  molekulunun trans -konformerinin fırınma kvant ədədi  $J \leq 34$  qiymətlərinə uyğun 33 yeni mümkün keçidi identifikasiya edilmişdir. Molekulun identifikasiya edilmiş mümkün keçidlərinin fırınma və mərkəzəqaçma sabitlərinin fırınma keçidlərinin təcrubi təyin edilmiş tezlikləri əsasında təyin edilməsi məsələsinin həllinə daxil edilməsi nəticəsində onun fırınma sabitləri və mərkəzəqaçma həyəcanlaşma əmsalları böyük dəqiqliklə təyin olunmuşdur, bu parametrlərin təyinolunma xətaları və onlar arasında korrelyasiya əmsalları kifayət qədər azalmışdır. Etil spirti -  $\text{CH}_3\text{CH}_2\text{OH}$  molekulunun trans -konformerinin böyük dəqiqliklə təyin olunmuş fırınma sabitləri və mərkəzəqaçma həyəcanlaşma əmsalları bir çox məqsədlər üçün istifadə oluna bilərlər, o cümlədən, biratomlu spirt molekullarının struktur parametrlərinin dəqiqləşdirilməsində, hər hansı səbəb üzündən təcrubi olaraq müşahidə oluna bilməyən spektral keçidlərin tezliklərinin qabaqcadan hesablanması, molekuldaxili potensial funksiyaların təyin edilməsində, molekulun elektrik və relaksasiya xarakteristikalarının müəyyən edilməsində və s. istifadə oluna bilərlər.

16.  $\text{H}-\text{CH}_3\text{CH}_2\text{CH}_2\text{OH}$  molekulunun Tt-konformerinin mikrodalğa spektrinin tədqiqi 37.0-78.0 MHs tezliklər diapazonunda davam etdirilmişdir.  $J \leq 37$  qiymətləri üçün 78 mümkün fırınma keçidi identifikasiya edilmişdir. Molekulun fırınma və mərkəzəqaçma sabitləri kifayət qədər dəqiqləşdirilmişdir. Molekulun dəqiqləşdirilmiş fırınma və mərkəzəqaçma sabitləri atmosferin və ulduzlararası fəzanın zondlanması zamanı bu molekulun fırınma tezliklərinin geniş tezliklər diapazonunda və fırınma kvant ədədi J-nin yüksək qiymətləri üçün böyük dəqiqliklə hesablanması istifadə oluna bilərlər.

17. Izopropil spirti -  $(\text{CH}_3)_2\text{CHOH}$  molekulunun trans-konformerinin mikrodalğa diapazonuna düşən və fırınma kvant ədədi  $J \leq 40$  qiymətlərinə uyğun 46 yeni mümkün keçidi identifikasiya edilmişdir. Molekulun identifikasiya edilmiş mümkün keçidlərinin fırınma və mərkəzəqaçma sabitlərinin fırınma keçidlərinin təcrubi təyin edilmiş tezlikləri əsasında təyin edilməsi məsələsinin həllinə daxil edilməsi nəticəsində onun fırınma sabitləri və mərkəzəqaçma həyəcanlaşma əmsalları böyük dəqiqliklə təyin olunmuşdur, bu parametrlərin təyinolunma xətaları və onlar arasında korrelyasiya əmsalları kifayət qədər azalmışdır.

18.  $(\text{CD}_3)_2\text{COOH}$  molekulunun mikrodalğa diapazonuna düşən və fırınma kvant ədədinin  $J \leq 35$  - qiymətləri daxilində 145 yeni mümkün fırınma keçidi identifikasiya edilmişdir onun fırınma və mərkəzəqaçma sabitləri kifayət qədər dəqiqləşdirilmişdir.

19. İzobutil spirti molekulunun izomer formaların modelləşdirilməsi aparılıb. İzobutanol molekulunun mikrodalğa fırınma spektri (18 – 70 QHs diapazonunda) təhlil edilmiş və nəzəri olaraq tədqiq edilmişdir. Bu molekulun dörd izomer formasının adaptəedilmiş bütün struktur parametrləri təyin edilmişdir. Modelləşdirilmənin nəticələri muxtəlif konformasiyalar üçün mikrodalgalı diapazondakı spektral xətlərin siyahısı şəkilində təqdim olunmuşdur.

20. İlk dəfə olaraq molekulların yüksəkayırdedimli mikrodalğa spektrleri əsasında onların aşağıayırdedimli mikrodalğa spektrlerinin modelləşdirilməsinin additiiv metodikası işlənib hazırlanmışdır. Bu metodika Yer atmosferinin müxtəlif qatlarında və kosmik fəzada mövcud olan bir və çoxkomponentli qazfazalı

birləşmələrin monitorinqinin həyata keçirilməsində, həmçinin müxtəlif birləşmələrin molekulyar tərkibinin öyrənilməsində və bu birləşməyə daxil olan molekulyar komponentlərin konsentrasiyalarının müəyyən edilməsində, onların fəzada paylanma xüsusiyyətlərinin aydınlaşdırılması məsələlərində mühüm və perspektivli istiqamət olan məsafədən zondlamanın əsasını təşkil edir.

21. Propanolun daha dayanıqlı iki (trans-trans və trans-qoş) konformeri üçün 0-2 THs tezliklər diapazonunda aşağıyıldırımlı fırınma spektrleri hesablanmışdır. Hər iki konformerin tarazlıq vəziyyətində statistik çəkiləri nəzərə alınmaqla şüalanmanın maximum olduğu ehtimal edilən tezliklər diapazonu təyin edilmiş və alınmış nəticələrdən praktiki istifadənin perspektivliyi ilə bağlı tövsiyələr verilmişdir.

22. Ətraf mühitin ekoloji problemlərinin həlli istiqamətində qazfazalı karbonəvəzləmeli molekulların aşağıyıldırımlı fırınma spektrlerinin hesablanması işlənilmiş yeni metodikası (IV-mərhələdə konkret molekulyar sistemdə (etanol və deyteriumlu  $(CD_3)_2CDOH$  molekullarında yoxlanılmışdır.

23. Fenol molekulunun 10000 MHs -1000000 MHs tezliklər diapazonunda aşağıyıldırımlı fırınma spektrleri hesablanmışdır. Molekulun şüalanmanın maximum olduğu ehtimal edilən tezliklər diapazonu təyin edilmiş və alınmış nəticələrdən praktiki istifadənin perspektivliyi ilə bağlı tövsiyələr verilmişdir.

Müasir IQ-MD və MD-MD ikiqat kvant rezonansları təsirlərini əsaslandıran nəzəri riyazi modellər, MD spektroskopiyasının qeteroizomer molekulların ayrı-ayrı konformerlərinin nisbi stabililiklərini müəyyən edən effektiv üsullarından, müasir mikrodalğa spektroskopiyası üsullarından, dəqiq kompyuter programlaşdırmasının modelləşdirmə və hesablama əməliyyatlarından istifadə edilmişdir. Molekulyar və spektroskopik parametrlərin ilkin qiymətləri etibarlı, dünya səviyyəli elmi mənbələrdən götürülərək istifadə olunmuşdur.

Alınan nəticələrinin praktik istifadə perspektivləri barəsində tövsiyələr verilmişdir.

2	Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli) (burada doldurmalı) 100%
3	Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrübə əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir) (burada doldurmalı) <p>Molekulların yüksəkayıldırımli mikrodalğa spektrleri əsasında onların aşağıyıldırımli mikrodalğa spektrlerinin modelləşdirilməsinin additiv metodikasından atmosferin və kosmosun məsafədən zondlanmasında, kainatın tərkibinin öyrənilməsində, kosmosda az yaşayan(stabil olmayan) molekulların aşkar edilməsində, həyatın yaranma mexanizminin tədqiqində, ətraf mühitin ekoloji problemlərinin həllində və s. istifadə oluna bilər.</p> <p>Sərbəst molekullarda konformasiya çevrilmələri elmi spektroskopik tədqiqatlarda, molekulyar sistemlərdə, kimya sənayesində, farmakologiyada, müvafiq maddələrin müəyyən fiziki və kimyəvi xassələrinin korrektə edilməsində( sıxlığın, islanma, elektrik xüsusiyyətlərinin və s.)istifadə oluna bilər.</p> <p>Molekulun dəqiqləşdirilmiş fırınma və mərkəzəqaçma sabitləri atmosferin və ulduzlararası fəzanın zondlanması zamanı bu molekulun fırınma tezliklərinin geniş tezliklər diapazonunda və fırınma kvant ədədi J-nin yüksək qiymətləri üçün böyük dəqiqliklə hesablanması istifadə oluna bilərlər.</p>

Struktur parametrlərinin hesablanmasıın aprobasiya metodundan strukturu məlum olmayan molekulların quruluşlarının tədqiqində istifadə oluna bilər.

4

Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmaller, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiqliqlaraq göstərilməlidir) (*surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!*)

(*burada doldurmali*)

1. Исмаилзаде Г.И.\*., Мовсумов И. З., Мензелеев М. Р., Казымова С.Б. “Селективное стимулирование конформационных превращений в свободных молекулах.” ЖПС, 2014, т.81, № 5, с.679-682.
2. I.Ismailzadeh, I.Z.Movsumov, M.R.Menzeleyev, A.S.Qasanova, S.B.Kazimova. Theoretical models of the isobutanol molecule conformations microwave spectra. “Azerbaijan Journal of Physics” FİZİKA,Seriya: En,vol.XX, № 1,pp.31-51, 2014
3. Н.А. Борисевич, Г.И. Исмаилзаде, Ч.О.Каджар,С.Б. Казымова,А.С.Гасанова, М.Р.Мензелеев, В.А.Поведайло. “ Моделирование вращательных спектров низкого разрешения газофазных молекул полютантов атмосферы”.Тезисы докладов 1-ой Азербайджано-Белорусской международной конференции. 21-22 октября 2014, Баку,с.15-17.
4. Н.А. Борисевич, А.Блохин, Г.И. Исмаилзаде, С.Б. Казымова, В.А.Поведайло, Д.Яковлев. «Спектроскопия молекул , охлажденных в сверхзвуковой струе для атмосферой экологии».Тезисы докладов 1-ой Азербайджано-Белорусской международной конференции. 21-22 октября 2014, Баку,с.32-33.
5. Кязимова С. Б. Запрещенные переходы в микроволновом спектре транс-конформера молекулы  $(\text{CH}_3)_2\text{CHOH}$ . ЖПС, март-апрель 2015, т.82, № 2, с.305-308
6. Kazimova S.B. Forbidden transitions in the microwave spectrum of the trans- conformer of the molecule  $(\text{CH}_3)_2\text{CHOH}$ . *Journal of Applied Spectroscopy DOI: 10.1007/s10812-015-0101-4, Springer, 2015*
7. Каджар Ч.О., Казымова С. Б. «Сравнительный анализ центробежного возмущения во вращательных спектрах молекул  $\text{CH}_3\text{CH}_2\text{CH}_2\text{OH}$  и  $(\text{CH}_3)_2\text{CHOH}$  .» ЖПС, 2015, т.82, № 3, с.451-454
8. Каджар Ч.О., Исмаилзаде Г.И.\*., Мензелеев М. Р., Мовсумов И. З., Казымова С. Б. «К вопросу о моделировании МВ спектров низкого разрешения газофазных молекул: н-пропанол» ЖПС, 2015, т. 82, № 4, (с.опадады).
9. Исмаилзаде Г.И., Каджар Ч.О., Казымова С.Б., Гасанова А.С., Мензелеев М.Р., Джрафоров Дж.А. «Оптимизация расчета параметров вероятной структуры газофазных молекул». Сборник материалов Международной научной конференции «Наука современности – 2015» Россия,г.Москва,29-30 января 2015 г. с.19-22.
- 10.Исмаилзаде Г.И., Каджар Ч.О., Казымова С.Б., Гасанова А.С., Мензелеев М.Р., Джрафоров Дж.А. «Микроволновый вращательный спектр молекулы изобутанола и особенности ее пространственного строения» Сборник материалов Международной научной конференции «Наука современности – 2015» Россия,г.Москва,29-30 января 2015 г. с.15-18.
- 11.Исмаилзаде Г.И., Каджар Ч.О., Казымова С.Б., Гасанова А.С., Мензелеев М.Р., Джрафоров Дж.А. «Стимулирование конформационных переходов в гетероизомерных молекулах». Сборник материалов Международной научной конференции «Наука современности – 2015» Россия, г.Москва, 29-30 января 2015 г. с.11-14.
- 12.Каджар Ч.О., Казымова С. Б. Центробежное возмущение в микроволновом вращательном

- спектре  $T_t$  – конформера молекулы н-пропанола  $\text{CH}_3\text{CH}_2\text{CH}_2\text{OH}$ . ЖПС, 2015, т.82, № 5, с. ....
- 13.Кязимова С. Б. Запрещенные переходы в микроволновом спектре транс-конформера молекулы н-пропанола  $\text{CH}_3\text{CH}_2\text{CH}_2\text{OH}$ . ЖПС, март-апрель 2015, т.82, № 2, (çapdadır)
- 14.Qacar Ç.O., Adilov A.Ə., Musayev S.A., Cəfərov C.Ə., Həsənova A.S. İzopropil spirti molekulunun qoş-konformerinin qadağan olunmuş rəqsi-fırlanması keçidləri . FIZIKA, 2014, section: Az, vol. XX, N 4, s. 24-26.
- 15.Qajar Ch.,Kazimova S.B. Comparative Centrifugal Distortion Analysis in Rotational Spectra of Propanol and Isopropanol Molecules. *Journal of Applied Spectroscopy* 2015, Volume 82, Issue 3, Page 460-464
- 16.Adilov A.A., Qajar Ch.O., Mammadov F.H., Qasanova A.S. The Rotational Spectrum of Gauche-Isopropyl Alcohol  $(\text{CH}_3)_2\text{CHOH}$ . Xəbərlər,Seriya: En(çapdadır)
- 17.Каджар Ч.О., Исмаилзаде Г.И., Мензелеев М. Р. Теоретические модели микроволновых (МВ) вращательных спектров низкого разрешения (НР) этан- и пропантиола. (çapa göndərilib)

5 İxtira və patentlər, səmərələşdirici təkliflər

(burada doldurmalı)

Karbohidrogen əvəzedicili molekulların ehtimal olunan struktur parametrlərinin hesablanmasıın aprobasiya metodu əsasında molekulların adaptədilmiş struktur parametrlərinin hesablanmasıın programı işlənib hazırlanmışdır.

Molekulların aşağıyıldedimli fırlanması spektrlerinin riyazi modulyasiya olunması üçün program tərtib olunmuşdur.

Sərbəst molekulların konformasiya keçidlərinin selectiv stimulyasiya metodunun sxemi işlənmişdir. Molekulların fırlanması spektrlerində “qadqan olunmuş” keçidlərin hesablanmasıın programı tərtib olunmuşdur.

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)

7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)

(burada doldurmalı)

8 Layihə üzrə digər tədbirlərdə iştirak

(burada doldurmalı)

9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyişmə masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)

(burada doldurmalı)

1-ci Azərbaycan-Belorusiya Beynəlxalq Elmi konfransında (Azərbaycan, Bakı şəh.,21-22 oktyabr 2014- cü il) 2 və

«Наука современности – 2015» Beynəlxalq Elmi konfransında (Rusiya, Moskva şəh., 29-30 yanvar 2015-ci il) 3 məruzə olunub.

10 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları  
(burada doldurmali)

11 Yerli həmkarlarla əlaqələr  
(burada doldurmali)  
Milli Aviasiya Akademiyası, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin “AZAL-OİL” şirkəti

12 Xarici həmkarlarla əlaqələr  
(burada doldurmali)  
“Институт Спектроскопии”(RFR-Moskva), Belarus Respublikası, Minsk şəhəri, BMEA-nın B.I.Stepanov adına Fizika İnstitutu

13 Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)  
(burada doldurmali)  
İki fizika üzrə elmlər doktoru, bir fəlsəfə üzrə

14 Sərgilərdə iştirak (əgər baş tutubsa)  
(burada doldurmali)

15 Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa)  
(burada doldurmali)

16 Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir)  
(burada doldurmali)

SİFARIŞÇI:  
Elmin İnkışafı Fondu

Müşavir  
Babayeva Ədilə Əli qızı

İCRAÇI:  
Layihə rəhbəri  
Kazimova Səkinə Bəhmən qızı

(imza)

"09 09 2015"-cü il

(imza)

"9" sentyabr 2015-cü il



Baş məsləhətçi

Daşdəmirova Xanım Faiq qızı



(imza)

"08 09 2015"-cü il





## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında

Elmin İnkışafı Fondu ilə

Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun  
birgə elmi-tədqiqat layihələrinin və programlarının  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
1-ci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsinin  
(EIF-BGM-2-BRFTF-1-2013) qalibi olmuş layihənin  
yerinə yetirilməsi üzrə

ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ  
VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDADA  
İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA  
MƏLUMAT VƏRƏQİ  
(Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: Atmosferin ekologiyası və astrofizika üçün maraq kəsb edən çoxatomlu molekulların fırlanma spektroskopiyası metodlarının inkişafı

Qrantın məbləği: 80 000 manat

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Kazimova Səkinə Bəhmən qızı

Layihənin nömrəsi: EIF-BGM-2-BRFTF-1-2013-07/04/1-M-02

Müqavilənin imzalanma tarixi: 14.08.2013

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01.09.2013 - 01.09.2015

### 1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1	Layihənin əsas əməli (təcrübi) nəticələri, bù nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası  (burada doldurmali)
	1. İzobutanol molekulunun spektral udma xətlərinin kataloqu (18-70 QHs diapazonunda) tərtib edilmişdir.
	2. Müasir mikrodalğa fırlanma spektroskopiya üsullarının və riyazi kompyuter modelləştirici

programlarının tətbiqi həyata keçirilmişdir.

3. Karbohidrogen əvəzedicilərin qeteroizomer molekullarının ayrı-ayrı konformerlərinin mikrodalğa firlanma spektrlerinin, konformasion enerji səviyyələrinin statistik çəkilərinin məqsədyönlü dəyişməsinə əsaslanan identifikasiyası üsulunun nəzəri əsasları işlənmiş, bu üsulun tətbiqinin konkret mexanizmi təklif edilmişdir.

4. Qeteroizomer molekulların konformasion enerji səviyyələrinin anlayışı irəli sürülmüş, ayrı-ayrı stabil konformerlərin konformasion enerji səviyyələrinin arasında olan enerji fərqinin elektronnit dalğaların infraqırmızı diapazonunda yerləşməsi müəyyən edilmiş, bunun əsasında İQ-MD ikiqat kvant rezonansları üsulunun tətbiqi yolu ilə istənilən izomerin mikrodalğa firlanma spektrinə daxil olan bütün udma xəttlərinin intensivliklərinin dəyişməsinin mümkünluğu əsaslaşdırılmışdır.

5. İzobutanol molekulunda zəif C-H...OH tipli molekul daxili hidrogen əlagəsinin mövcudluğu aşkar edilib və onun molekulun daxili firlanma potensialına təsiri tədqiq olunub və təsdiqlənmişdir.

6. İzobutanol molekulunda C-H....O-H tipli molekul daxili hidrogen əlagəsi ilə stabillaşdırılan firlanma izomerinin mikrodalga spektri aşkar edilərək tədqiq edilib. Izomerin həndəsi quruluşu, statistik çəkisi və müvafiq elektrik xassələri müəyyən edilmişdir.

7. Ətraf mühitinin ekologiyasına ziyan vuran maddələrin ən kiçik kütlələri tərəfindən yaradılan və aşkar edilə bilən molekulyar aşağıyıldırım firlanma spektrlerinin modelləşdirilməsinin yeni metodikası işlənilib və sınaqdan keçirilmişdir.

8. İlk dəfə olaraq sərbəst molekullarda konformasiya çevrilmələrinin selektiv stimullaşdırılması metodikası təklif olunmuşdur. Sərbəst molekulların konformasiya keçidlərinin İQ-MD(İnfraqırmızı-Mikrodalğa) kvant rezonanslarının köməyi ilə selektiv stimulyasiya metodu işlənmişdir. Bu metod nəinki tədqiq olunan molekulların bütün spektral xətlərinin intensivliklərini artırmağa imkan verir, o həm də bu cür birləşmələrin bir sıra fiziki-kimyəvi xassələrinin mümkün manipulyasiya imkanları üçün geniş perspektivlər açır. Geteroizomer molekulların konformasiya xüsusiyyətlərinin öyrənilməsi prosesində mikrodalgalı qaz spektroskopiya üsullarından istifadə olunma imkanları araşdırılmışdır. Aşağı stabilliyə malik izomer strukturların tədqiq edilmələrinin effektivliyini yüksəltmək üçün ikiqat kvant rezonanslarının (RD-MD, İQ-MD, MD-MD) tətbiq ədilmə variantları araşdırılmışdır. Konformasiya çevrilmələrinin selektiv stimullaşdırılması və bəzi konformasiyalarının spektral xətlərinin intensivliklərinin istiqamətləndirilmiş korreksiyası məqsədi ilə İQ diapazonda nəzərdə tutulan ki doldurulma (pompalama) şüalanmasından istifadə edilmənin perspektivləri əsaslandırılıb. Karbohidrogen əvəzləməli heteroizomer molekullarda koherent lazer spektroskopiya üsulları ilə məcburi konformasiya keçidlərinin həyata keçirilmə imkanları və onların elektromaqnit şüalanmasının mikrodalğa diapazonunda qeyd edilmə metodikası maddəniy quruluşunun molekulyar və submolekulyar səviyyələrdə tədqiq edilməsi prosesində geniş perspektivlər açır. Bu, məcburi şüalarının diapazonlarını mühüm genişlənməsi daxil olaraq, köklənə bilən lazer sistemlərinin keyfiyyəti inkişafi ilə stimullaşdırılır və konformasiya çevrilmələrinin həyata keçirildiyi obyektlərin nomenklaturasını artırır. Bu istiqamətdə aparılan eksperimental tədqiqatlarının gözlənilən nəticələrinin sırasında seçilmiş molekulun izomer formasının bütöv MD spektrinə düşən udulma xətlərin intensivlərinin stimullaşdırılmış dəyişdirməsinə imkan yaratmasını, bündan əlavə relaksasiya proseslərinin vacib olan kompensasiya şəraitlərinin təmin edilməsini nəzərə alaraq konformasiya energetik səviyyələrinin məskunluqlarının istiqamətləndirilmiş manipulyasiya üsulu ilə tədqiq olunan birləşməsinin bəzi fiziki və kimyəvi xassələrinin istiqamətləndirilmiş korreksiyaşının həyata keçirilmə perspektivlərini də qeyd etmək lazımdır.

9. İlk dəfə olaraq karbohidrogen əvəzləməli molekulların ehtimal olunan struktur parametrlərinin hesablanmasıın aprobasiya metodu işlənmişdir. Bu üsul tədqid olunan molekulların müxtəlif konformasiyalarının struktur parametrləri haqda makşimal dəqiq məlumat əldə etməyə imkan verir. İzobutil spirti molekulunun  $(CH_3)_2CHCH_2OH$  mümkün dörd ən stabil konformasiyasının ehtimal olunan struktur parametrləri hesablanmışdır. Molekulun adaptiv strukturu əldə edilməsi əsas prinsipləri izah edilmişdir. Hər bir konformasiya üçün atomlararaşı məsafələrin, valent bucaqlarının və fırınma sabitlərinin qiymətləri hesablanmışdır.

10.  $(CH_3)_2CHOH$  molekulunun trans konformerinin mikrodalğa spektrində 25900-78060 MHs tezliklər diapazonunda "qadağan olunmuş" keçidlərin axtarışları aparılmışdır. Bu molekulun simmetriya müstəvisində dipol momentinin  $\mu_b$  və  $\mu_c$  komponentləri yerləşir, dipol momentinin  $\mu_a$  komponenti isə sıfıra bərabərdir. Bu tip molekullarda mərkəzəqaçma həyəcanlaşmasının təsiri ilə dipol momentinin molekulun simmetriya müstəvisinə perpendikulyar olan qazanılmış  $\mu_a$  komponenti yaranır ki, bu da "qadağan olunmuş" keçidlərin meydana gəlməsinə səbəb olur. İlk dəfə olaraq  $(CH_3)_2CHOH$  molekulunun trans konformerinin mikrodalğa spektrində bu cür "qadağan olunmuş" keçidlər müşahidə olunmuşdur və fırınma kvant ədədi  $J$  -nin  $J \leq 35$  qiymətləri üçün 70  $\mu_a$ -keçidi identifikasiya edilmişdir.

11. Molekulların fırınma spektrlərində qadağan olunmuş keçidlərin axtarışları və identifikasiyası etanol molekullunun fırınma spektrində davam etdirilmişdir. Etil spirti molekulunun trans konformerinin fırınma spektrində bu molekulun dipol momentinin mərkəzəqaçma həyəcanlaşması hesabına qazanılmış olan  $\mu_c$  komponentinə uyğun olan .72 "qadağan olunmuş" mərkəzəqaçma keçidi identifikasiya edilmmişdir ki, bunlardan 28 - kecid millimetrik dalğa uzunluğu diapazonuna, 45 – kecid isə submillimetrik dalğa uzunluğu diapazonuna düşür.

12.  $(CD_3)_2CDOH$  molekulunun trans-konformerinin fırınma spektrində dipol momentinin rəqs-fırınma qarşılıqlı təsiri və mərkəzəqaçma həyəcanlaşmasının təsiri nəticəsində qazanılmış  $\mu_a$  komponenti hesabına meydana çıxan və intensivlikləri mümkün keçidlərin intensivlikləri ilə müqayisədə çox zəif olan "qadağan olunmuş" mərkəzəqaçma keçidləri müşahidə edilmiş və 92 "qadağan olunmuş" mərkəzəqaçma keçidi identifikasiya edilmişdir.

13.  $H-CH_3CH_2CH_2OH$  molekulunun Tt-konformerinin mikrodalğa spektrində 37.0-78.0 MHs tezliklər diapazonunda "qadağan olunmuş" keçidlərin axtarışları aparılmışdır. Bu molekulun simmetriya müstəvisində dipol momentinin  $\mu_b$  və  $\mu_a$  komponentləri yerləşir, dipol momentinin  $\mu_c$  komponenti isə sıfıra bərabərdir. Bu tip molekullarda mərkəzəqaçma həyəcanlaşmasının təsiri ilə dipol momentinin molekulun simmetriya müstəvisinə perpendikulyar olan qazanılmış  $\mu_c$  komponenti yaranır ki, bu da "qadağan olunmuş" keçidlərin meydana gəlməsinə səbəb olur. İlk dəfə olaraq  $H-CH_3CH_2CH_2OH$  molekulunun Tt-konformerinin mikrodalğa spektrində bu cür "qadağan olunmuş" keçidlər müşahidə olunmuşdur və fırınma kvant ədədi  $J$  -nin  $J \leq 37$  qiymətləri üçün 64  $\mu_c$ -keçidi identifikasiya edilmişdir.

14. İlk dəfə olaraq izopropanol və propanol molekullarının mikrodalğa spektrlərində mərkəzəqaçma həyəcanlaşmasının müqayisəli təhlili aparılmışdır. Bu məqsədlə propil spirti molekulunun fırlanma keçidlərinin identifikasiyası fırlanma kvant ədədi J -nin yüksək qiymətlərinədək davam etdirilmişdir. Əlavə olaraq J  $\leq$  36 qiymətləri üçün 61 fırlanma keçidi identifikasiya edilmişdir. Aparılmış müqayisə göstərdi ki, izopropanol molekulunun fırlanma spektrində mərkəzəqaçma həyəcanlaşmasının kifayət dərəcədə nəzərə alınması üçün yalnız kvartik və sekstik həyəcanlaşma əmsallarının nəzərə alınması kifayət etdiyi halda propanol molekulunun fırlanma keçidlərinin hesablanması üçün onuncu tərtibədək mərkəzəqaçma həyəcanlaşma əmsallarının nəzərə alınması lazım gəlir. Göstərilmişdir ki, J -nin yüksək qiymətlərinə uyğun fırlanma keçidlərinin identifikasiyası sıxılmış simmetrik firfiralarda dərtilmiş simmetrik firfirala nisbətən daha asan olur, bu fakt sözsüz ki, analoji molekullarının mikrodalğa spektrlərinnin identifikasiyasında çox əhəmiyyətlidir. Müəyyən edilmişdir ki, J-nin yüksək qiymətlərində fırlanma keçidlərinin identifikasiyası sıxılmış asimmetrik firfira tipli molekullada dərtilmiş asimmetrik firfira tipli molekullara nisbətən daha asan olur və nəticə olaraq alınmışdır ki, "qadağan olunmuş" keçidləri sıxılmış asimmetrik firfira tipli molekullada dərtilmiş asimmetrik firfira tipli molekullara nisbətən nisbətən asan aşkar etmək olar.

15. Etil spirti -  $\text{CH}_3\text{CH}_2\text{OH}$  molekulunun trans -konformerinin fırlanma kvant ədədi J-nin J  $\leq$  34 qiymətlərinə uyğun 33 yeni mümkün keçidi identifikasiya edilmişdir. Molekulun identifikasiya edilmiş mümkün keçidlərinin fırlanma və mərkəzəqaçma sabitlərinin fırlanma keçidlərinin təcrübə təyin edilmiş tezlikləri əsasında təyin edilməsi məsələsinin həllinə daxil edilməsi nəticəsində onun fırlanma sabitləri və mərkəzəqaçma həyəcanlaşma əmsalları böyük dəqiqliklə təyin olunmuşdur, bu parametrlərin təyinolunma xətaları və onlar arasında korrelyasiya əmsalları kifayət qədər azalmışdır. Etil spirti -  $\text{CH}_3\text{CH}_2\text{OH}$  molekulunun trans -konformerinin böyük dəqiqliklə təyin olunmuş fırlanma sabitləri və mərkəzəqaçma həyəcanlaşma əmsalları bir çox məqsədlər üçün istifadə oluna bilərlər, o cümlədən, biratomlu spirt molekullarının struktur parametrlərinin dəqiqləşdirilməsində, hər hansı səbəb üzündən təcrübə olaraq müşahidə oluna bilməyən spektral keçidlərin tezliklərinin qabaqcadan hesablanması, molekuladxili potensial funksiyaların təyin edilməsində, molekulun elektrik və relaksasiya xarakteristikalarının müəyyən edilməsində və s. istifadə oluna bilərlər.

16.  $\text{H}-\text{CH}_3\text{CH}_2\text{CH}_2\text{OH}$  molekulunun Tt-konformerinin mikrodalğa spektrinin tədqiqi 37.0-78.0 MHs tezliklər diapazonunda davam etdirilmişdir. J  $\leq$  37 qiymətləri üçün 78 mümkün fırlanma keçidi identifikasiya edilmişdir. Molekulun fırlanma və mərkəzəqaçma sabitləri kifayət qədər dəqiqləşdirilmişdir. Molekulun dəqiqləşdirilmiş fırılanma və mərkəzəqaçma sabitləri atmosferin və ulduzlararası fəzanın zondlanması zamanı bu molekulun fırlanma tezliklərinin geniş tezliklər diapazonunda və fırlanma kvant ədədi J-nin yüksək qiymətləri üçün böyük dəqiqliklə hesablanması istifadə oluna bilərlər.

17. Izopropil spirti -  $(\text{CH}_3)_2\text{CHOH}$  molekulunun trans-konformerinin mikrodalğa diapazonuna düşən və fırlanma kvant ədədi J-nin J  $\leq$  40 qiymətlərinə uyğun 46 yeni mümkün keçidi identifikasiya edilmişdir. Molekulun identifikasiya edilmiş mümkün keçidlərinin fırlanma və mərkəzəqaçma sabitlərinin fırlanma keçidlərinin təcrübə təyin edilmiş tezlikləri əsasında təyin edilməsi məsələsinin həllinə daxil edilməsi nəticəsində onun fırlanma sabitləri və mərkəzəqaçma həyəcanlaşma əmsalları böyük dəqiqliklə təyin olunmuşdur, bu parametrlərin təyinolunma xətaları və onlar arasında korrelyasiya əmsalları kifayət qədər azalmışdır.

18.  $(\text{CD}_3)_2\text{CDOH}$  molekulunun mikrodalğa diapazonuna düşən və fırlanma kvant ədədinin J  $\leq$  35 - qiymətləri daxilində 145 yeni mümkün fırlanma keçidi identifikasiya edilmişdir onun fırlanma və mərkəzəqaçma sabitləri kifayət qədər dəqiqləşdirilmişdir.

19. İzobutil spirti molekulunun izomer formaların modelləşdirilməsi aparılıb. İzobutanol molekulunun mikrodalğa fırlanması spektri (18 – 70 QHs diapazonunda) təhlil edilmiş və nəzəri olaraq tədqiq edilmişdir. Bu molekulun dörd izomer formasının adaptəedilmiş bütün struktur parametrləri təyin edilmişdir. Modelləşdirilmənin nəticələri muxtalif konformasiyalar üçün mikrodalğalı diapazondakı spektral xətlərin siyahısı şəkilində təqdim olunmuşdur.

20. İlk dəfə olaraq molekulların yüksəkayırıldedimli mikrodalğa spektrleri əsasında onların aşağıayırıldedimli mikrodalğa spektrlerinin modelləşdirilməsinin additiv metodikası işlənib hazırlanmışdır. Bu metodika Yer atmosferinin müxtəlif qatlarında və kosmik fəzada mövcud olan bir və çoxkomponentli qazfazalı birləşmələrin monitorinqinin həyata keçirilməsində, həmçinin müxtəlif birləşmələrin molekulyar tərkibinin öyrənilməsində və bu birləşməyə daxil olan molekulyar komponentlərin konsentrasiyalarının müəyyən edilməsində, onların fəzada paylanma xüsusiyyətlərinin aydınlaşdırılması məsələlərində mühüm və perspektivli istiqamət olan məsafədən zondlamanın əsasını təşkil edir.

21. Propanolun daha dayanıqlı iki (trans-trans və trans-qoş) konformeri üçün 0-2 THs tezliklər diapazonunda aşağıayırıldedimli fırlanması spektrleri hesablanmışdır. Hər iki konformerin tarazlıq vəziyyətində statistik çəkiləri nəzərə alınmaqla şüalanmanın maximum olduğu ehtimal edilən tezliklər diapazonu təyin edilmiş və alınmış nəticələrdən praktiki istifadənin perspektivliyi ilə bağlı tövsiyələr verilmişdir.

22. Ətraf mühitin ekoloji problemlərinin həlli istiqamətində qazfazalı karbonəvəzləməli molekulların aşağıayırıldedimli fırlanması spektrlerinin hesablanması işlənilmiş yeni metodikası konkret molekulyar sistemdə (etanol və deyteriumlu  $(CD_3)_2CDOH$  molekullarında yoxlanılmışdır).

23. Fenol molekulunun 10000 MHS -1000000 MHS tezliklər diapazonunda aşağıayırıldedimli fırlanması spektrleri hesablanmışdır. Molekulun şüalanmanın maximum olduğu ehtimal edilən tezliklər diapazonu təyin edilmiş və alınmış nəticələrdən praktiki istifadənin perspektivliyi ilə bağlı tövsiyələr verilmişdir.

2 Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət programlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində)

(burada doldurmali)

Alınan nəticələrinin praktik istifadə perspektivləri bərəsində tövsiyələr verilmişdir.

## 2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

1 Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

(burada doldurmali)

Molekulların yüksəkayırıdedimli mikrodalğa spektrleri əsasında onların aşağıayırıdedimli mikrodalğa spektrlerinin modelləşdirilməsinin additiv metodikasından atmosferin və kosmosun məsafədən zondlanmasında, kainatın tərkibinin öyrənilməsində, kosmosda az yaşayan(stabil olmayan) molekulların aşkar edilməsində, həyatın yaranma mexanizminin tədqiqində, ətraf mühitin ekoloji problemlərinin həllində və s. istifadə oluna bilər.

Sərbəst molekullarda konformasiya çevrilmələri elmi spektroskopik tədqiqatlarda, molekulyar sistemlərdə, kimya sənayesində, farmakologiyada, müvafiq maddələrin müəyyən fiziki və kimyəvi xassələrinin korrektə edilməsində( sıxlığın, islanma, elektrik xüsusiyyətlərinin və s.)istifadə oluna bilər.

Molekulun dəqiqləşdirilmiş firlanma və mərkəzəqəçmə sabitləri atmosferin və ulduzlararası fəzanın zondlanması zamanı bu molekulun firlanma tezliklərinin geniş tezliklər diapazonunda və firlanma kvant ədədi J-nin yüksək qiymətləri üçün böyük dəqiqliklə hesablanması istifadə oluna bilərlər.

Struktur parametrlərinin hesablanmasına aproksasiy়া metodundan strukturu məlum olmayan molekulların quruluşlarının tədqiqində istifadə oluna bilər.

### SİFARIŞÇI:

Elmin İnkışafı Fondu

Müşavir

Babayeva Ədilə Əli qızı

(imza)

"09 09 2015-cü il

### İCRAÇI:

Layihə rəhbəri

Kazımova Səkinə Bəhmən qızı

(imza)

"9 sentyabr 2015-cü il

Baş məsləhətçi

Daşdəmirova Xanım Faiq qızı

(imza)

"09 09 2015-cü il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında  
Elmin İnkışafı Fondu ilə

Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun  
birgə elmi-tədqiqat layihələrinin və programlarının  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
1-ci Azərbaycan-Belarus bəyriəlxalq müsabiqəsinin  
(EİF-BGM-2-BRFTF-1-2013) qalibi olmuş layihənin  
yerinə yetirilməsi üzrə

### ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Atmosferin ekologiyası və astrofizika üçün maraq kəsb edən çoxatomlu molekulların fırlanması spektroskopiyası metodlarının inkişafı

Qrantın məbləği: 80 000 manat

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Kazimova Səkinə Bəhmən qızı

Layihənin nömrəsi: EİF-BGM-2-BRFTF-1-2013-07/04/1-M-02

Müqavilənin imzalanma tarixi: 14.08.2013

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01.09.2013 - 01.09.2015

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

#### 1. Elmi əsərlər (sayı)

No	Tamlıq dərəcəsi Elmi məhsulun növü	Dərc olunmuş	Çapa qəbul olunmuş və ya çapda olan	Çapa göndərilmiş
1.	Monoqrafiyalar həmçinin, xaricdə çap olunmuş	/	/	/
2.	Məqalələr	12	11	1

	həmçinin xarici nəşrlərdə			
3.	Konfrans materiallarında məqalələr	5		
	O cümlədən, beynəlxalq konfras materiallarında	5		
4.	Məruzələrin tezisləri			
	həmçinin, beynəlxalq tədbirlərin toplusunda			
5.	Digər (icmal, atlas, kataloq və s.)			

## 2. İxtira və patentlər (sayı)

No	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə			
2.	İxtira			
3.	Səmərələşdirici təklif			

## 3. Elmi tədbirlərdə məruzələr (sayı)

No	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, . beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.				
2.				
3.				

**SİFARIŞÇI:**  
Elmin İnkişafı Fondu

Müşavir  
Babayeva Ədilə Əli qızı

**İCRAÇI:**  
Layihə rəhbəri  
Kazimova Səkinə Bəhmən qızı

(imza)

"09" 09 2015-cü il

(imza)

"9" sentyabr 2015-cü il

Baş məsləhətçi

Daşdəmirova Xanum Faiq qızı



(imza)

"08" 08 2015-cü il

